

## **ƏSAS VƏSAITLƏRİN VERGİ UÇOTU**

### **Hansı aktivlər əsas vəsait hesab olunur?**

Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər əsas vəsait hesab edilirlər.

Vergi uçotu məqsədi ilə əsas vəsaitlər aşağıdakı 6 qrup üzrə təsnifləşdirilir:

1. Binalar, tikiliilər və qurğular
2. Maşınlar, avadanlıqlar
3. Yüksək texnologiyalar məhsulu olan hesablama texnikası
4. Nəqliyyat vasitələri
5. iş heyvanları
6. Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər
7. Digər əsas vəsaitlər.

### **Əsas vəsaitlərin qiymətləndirilməsi**

Əsas vəsaitlər satın alındıqda, tikildikdə və hazırlanıldıqda, təsisiçilər tərəfindən nizamnamə kapitalına pay şəklində qoynulduqda, əvəzsiz olaraq alındıqda və digər daxil olmalar zamanı mühasibat uçotuna alınır.

Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, getirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin, vergi ödəyicisinin gəlirdən çıxməq hüququna malik olduğu xərclər istisna edilməklə, aktivlərin dəyərini artırın digər xərclər daxil edilir.

Bələdiyiklə, əsas vəsaitlər mühasibat və vergi uçotunda onların alınması (tikilməsi) və istifadəyə yararlı vəziyyətə gətirilməsi ilə bağlı bütün xərcləri özündə birləşdirən ilkin qiymətlə eks etdirilir.

Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırır və Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır.

### **Satin alınmış əsas vəsaitlərin qiymətləndirilməsi**

Satin alınmış (o cümlədən istismarda olmuş) əsas vəsaitlərin ilkin qiyməti həmin əsas vəsaitin alınmasına, tikilməsinə və hazırlanmasına (əlavə dəyər vergisi çıxılmaqla) müəssisənin çəkdiyi faktiki xərclərin məcmus kimi formalaşır.

Əsas vəsaitin alınmasına, tikilməsinə və hazırlanmasına müəssisənin çəkdiyi faktiki xərclərə aşağıdakılardan aid edilir:

- müəssisənin malsatana ödədiyi məbləğ;
- müəssisənin tikinti podratı və yaxud digər analoji müqavilə əsasında kənar təşkilatlara ödədiyi məbləğ;
- əsas vəsaitin alınması ilə əlaqədar kənar müəssisələrin göstərdiyi məsləhət və informasiya xarakterli xidmətlərin dəyərinin ödənilməsi;
- əsas vəsait obyektinə hüquqların alınması (əldə edilməsi) ilə əlaqədar ödənilən dövlət rüsumu, qeydiyyat yığımı və digər analoji ödənişlər;

- gömrük rüsumları və digər analoji ödənişlər;
- əsas vəsait obyektinin alınması zamanı vəsitàcılık xidməti göstərmiş vəsitàcı təşkilata ödənilən haqq;
- əsas vəsaitin alınması, tikilməsi, hazırlanması və istifadəyə yararlı vəziyyətə gətirilməsi ilə bağlı digər xərclər.

Əsas vəsaitlərin alınması ilə bilişasına əlaqədər olduğu hallar istrisna olmaqla bütün digər həllərdə ümumtəsərrüfat xərcləri və digər analoji xərclər əsas vəsaitlərin ilkin dəyərinə daxil edilmir.

Malsatınlara (podratçılarla) ödənilmiş əlavə dəyər vergisi istrisna olmaqla əsas vəsaitlərin satın alınması ilə bağlı olan bütün xərclər hesablaşdırılması uçota alan hesabların krediti ilə müxabirləşməklə 08 sayılı "Kapital qoyuluşu" hesabının debetində uçota alınır.

Əsas vəsait obyekti mühasibat ucotuna qəbul edilərən 08 sayılı "Kapital qoyuluşu" hesabında uçota alınmış faktiki məsəflər 01 sayılı "Əsas vəsaitlər" hesabının debetinə köçürülrən.

Əsas vəsait obyektlərinin tikilməsi və yaxud hazırlanması zamanı çəkilən faktiki xərclər də (əlavə dəyər vergisi çıxılmaqla) analoji qaydada uçota alınır.

#### **Müəssisənin nizamnamə kapitalına pay kimi qoyulmuş**

##### **əsas vəsaitlərin qiymətləndirilməsi**

Müəssisənin nizamnamə kapitalına pay kimi qoyulmuş əsas vəsaitlərin ilkin dəyəri kimi müəssisənin təsisçiləri (iştirakçıları) tərəfindən razılışdırılmış qiymət qəbul edilir.

Əsas vəsait obyektlərinin müəssisənin təsisçiləri (iştirakçıları) tərəfindən razılışdırılmış dəyərinə 75 sayılı "Təsisçilərlə hesablaşmalar" hesabının müvafiq subhesabının debetinə və 85 sayılı "Nizamnamə kapitalı" hesabının kreditinə yazılış edilir.

Təsisçilər (iştirakçılar) tərəfindən nizamnamə kapitalına pay kimi qoyulmuş əsas vəsait obyektinin faktiki olaraq müəssisəyə verilməsi 01 sayılı "Əsas vəsaitlər" hesabının debetində və 75 sayılı "Təsisçilərlə hesablaşmalar" hesabının müvafiq subhesabının kreditində eks etdirilir.

#### **Əvəzsiz olaraq alınmış əsas vəsaitlərin qiymətləndirilməsi**

Bağışlama müqaviləsi və yaxud digər qaydada əvəzsiz olaraq alınmış əsas vəsaitlər həmin əsas vəsaitləri vermiş müəssisənin balansında göstərilmiş qalıq dəyəri ilə bu mürkəm olmadıqda isə daxil olduqları tarixa əzar qiyamı ilə qiymətləndirilirlər.

Bazar qiyamı müəyyənləşdirilərənən aşağıdakı məlumatlardan istifadə etmək olar:

- analoji məhsulun qiyməti haqqında istehsalçı müəssisədən alınmış yazılı məlumat;
- dövlət statistika orqanlarından, ticarət müləttishiyindən qiymətlər haqqında alınmış rəsmi məlumat;
- kütləvi informasiya vəsítələrində və spesifik adəbiyyatda dərc edilmiş məlumat;
- qiymətləndirmə fəaliyyəti ilə məşğul olan xüsusi təşkilatın verdiyi rəy.

Əvəzsiz olaraq alınmış əsas vəsaitlərin müəssisəyə gətirilməsi ilə bağlı xərclər kapital xarakterli xərclər kimi uçota alınır və həmin əsas vəsaitin ilkin dəyərinin artırılmasına yönəldilir. Belə xərclər hesablaşdırılması uçota alan hesabların krediti ilə müxabirləşməklə 08 sayılı "Kapital qoyuluşları" hesabının debetində eks etdirilir.

Əvəzsiz olaraq alınmış əsas vəsaitlər aşağıdakı yazılışlarda balansa mədaxil edilir:

- |                        |   |
|------------------------|---|
| Dt 01, Kt 80           | əvəzsiz alınmış əsas vəsaitin həmin əsas vəsaiti vermiş müəssisənin balansında göstərilmiş qalıq dəyəri və xadim bazar qiyamı;  |
| Dt 08, Kt 60, 76 və s. | əvəzsiz olaraq alınmış əsas vəsaitlərin müəssisəyə gətirilməsi xərcləri və istifadəyə yararlı hala salınması ilə bağlı digər xərclər;                                     |
| Dt 01, Kt 08           | əvəzsiz olaraq alınmış əsas vəsaitlərin müəssisəyə gətirilməsi xərcləri və istifadəyə yararlı hala salınması ilə bağlı xərclər əsas vəsaitin ilkin dəyərinə daxil edilir. |

#### **Digər əmlaka mübadilə edilərək alınmış əsas vəsaitlərin qiymətləndirilməsi**

Digər əmlaka mübadilə edilərək alınmış əsas vəsaitlər bu əsas vəsaitin müqabilində verilmiş əmlakin balans dəyəri ilə qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 14-cü maddasında əsasən mal mübadiləsi (barter) amaliyyatları zamanı mübadilə edilən mallar vergitutma məqsədləri üçün bazar qiyamı ilə qiymətləndirilirlər.

Mal mübadiləsi müqaviləsinə əsasən alınmış əsas vəsaitlərin müəssisəyə gətirilməsi ilə bağlı xərclər kapital xarakterli xərclər kimi uçota alınır və həmin əsas vəsaitin ilkin dəyərinin artırılmasına yönəldilir. Belə xərclər hesablaşdırılması uçota alan hesabların krediti ilə müxabirləşməklə 08 sayılı "Kapital qoyuluşları" hesabının debetində eks etdirilir.

Mal mübadiləsi müqaviləsinə əsasən alınmış 01 sayılı "Əsas vəsaitlər" hesabının debetinə və 08 sayılı "Kapital qoyuluşları" hesabının kreditinə yazılış edilməklə balansa mədaxil edilir.

#### **Aliş zamanı dəyəri xərici valyutada müəyyən edilmiş əsas vəsaitlərin qiymətləndirilməsi**

Aliş zamanı dəyəri xərici valyutada müəyyən edilmiş əsas vəsaitlər həmin əsas vəsaitlər üzərində mülkiyyət, operativ idarəetmə və ya icarə hüququnun müəssisəyə keçdiyi tarixə onlarım xərici valyutada olan dəyərinin Azərbaycan Respublikasının Milli Bankının rəsmi məzənnəsi ilə manata çevirməklə qiymətləndirilir.

#### **Çoxillik əkmələrə və torpaqların əsaslı yaxşılaşdırılmasına kapital qoyuluşlarının qiymətləndirilməsi**

Müəssisənin çoxillik əkmələrə kapital qoyuluşları və həmçinin torpaqların əsaslı yaxşılaşdırılmasına (torpaqların qurudulması, suvarılması və dağ-kapital işlərin istrisna olmaqla digər məliorasiya xarakterli işlər) inventar xarakterli kapital qoyuluşları hər il, bütün işlər kompleksinin qurtarmanın asılı olmayıaraq, istismara qəbul edilmiş sahələrə aid olan xərclər hissəsində ümumi qaydada 08 sayılı "Kapital qoyuluşları" hesabının kreditindən 01 sayılı "Əsas vəsaitlər" hesabının debetinə silinir.

Çəkilmiş xərclər qədər obyekti inventar kartoçkasında müvafiq yazılış edilir və həmin obyekti ilkin dəyəri artırılır.

**Uçotda olmayan və inventarizasiya zamanı aşkara çıxarılmış əsas vəsaitlərin qiymətləndirilməsi**

Uçotda olmayan və inventarizasiya zamanı aşkara çıxarılmış əsas vəsaitlər bazar qiyməti ilə qiymətləndirilərək mühsəbat uçotuna qəbul edilir və maliyyə nüccarlarına aid edilməklə 01 sayılı "Əsas vəsaitlər" hesabında uçota alınır (sonradan səbəbləri və güñahkar şəxslər müəyyən edilməklə).

**Əsas vəsaitlərin daxil olmasının sintetik ucotu**

Əsas vəsaitlər müəssisəyə aşağıdakı təsərrüfat əməliyyatlarının nəticəsində daxil olur:

- əsas vəsait obyektlərinin tikilməsi;
- təsərrüfat əsaslı ilə tikilmiş;
- podrat əsaslı ilə tikilmiş;
- əsas vəsait obyektlərinin pulla alınması;
- hüquqi şəxslərdən ƏDV-yə calb edilən əməliyyat çərçivəsində;
- hüquqi şəxslərdən ƏDV-yə calb edilməyən əməliyyat çərçivəsində;
- fiziki şəxslərdən ƏDV-yə calb edilən əməliyyat çərçivəsində;
- fiziki şəxslərdən ƏDV-yə calb edilməyən əməliyyat çərçivəsində;
- əsas vəsait obyektlərinin kənar şəxslərdən əvəzsiz olaraq daxil olması;
- əsas vəsait obyektlərinin dəyişmə (barter) müqaviləsi əsasında daxil olması;
- inventarizasiya nəticəsində aşkar edilmiş ucotda olmayan əsas vəsait obyektlərinin mədaxil ediləsi;
- icarəyə götürülmüş əsas vəsait obyektlərinin daxil olması;
- uzunmüddətli icarə müqaviləsi əsasında;
- cari icarə müqaviləsi əsasında;
- maliyyə lizinqi müqaviləsi əsasında.

**Podrat əsaslı ilə inşa edilmiş əsas vəsait obyektlərinin mədaxil edilməsi**

**Misal 1.** Müəssisə ilə tikinti təskilatı (podratçı) arasında 23.600 manat (o cümlədən ƏDV - 3.600 manat) dəyrində tikinti podratı müqaviləsi bağlanmışdır. Tikinti işləri 2019-ci il yanvarın 5-də başlayır və 2019-ci il iyulun 1-də başa çatır. Müqavilə şərtlərinə əsasən müəssisə tikintinin dəyrinin 30%-ni 2019-ci il yanvarın 5-də, qalan yarısını isə tikinti başa çatdıqdan (təhvil-qəbul akti imzalandıqdan) sonra ödəyir.

Tarix	Təsərrüfat əməliyyatının məzmunu	Mühasibat yazılışı		Məbləğ, manatla
		Debet	Kredit	
05.01.2019	Tikintinin müqavilə dəyrinin yarısı podratçıya köçürülməkdir	61	51	7.080
01.07.2019	Obyektin təhvil-qəbul akti imzalanmışdır	08	60	20.000
01.07.2019	Podratçıya ödəniləcək ƏDV ucota alınmışdır	19	60	3.600
01.07.2019	Obyekt əsas vəsaitlərin tərkibinə daxil edilmişdir	01	08	20.000
01.07.2019	Tikintinin dəyrinin qalan hissəsi podratçıya ödənilmişdir	60	51	16.520
01.07.2019	Podratçıya ödənilmiş avans silinir	60	61	7.080
01.07.2019	Podratçıya ödənilmiş ƏDV məbləği bündə ilə əvəzləşdirilir	68(ƏDV)	19	3.600

**Təsərrüfat üsulu ilə inşa edilmiş əsas vəsait obyektlərinin mədaxil edilməsi**

**Misal 2.** Müəssisə öz gücü (təsərrüfat üsulu) ilə əsas vəsait obyekti tikir. Tikintiyə çəkilmiş ümumi xərclər 20.080 manat (ƏDV-siz) təşkil etmişdir.

Təsərrüfat əməliyyatının məzmunu	Mühasibat ucotu		Məbləğ, manatla
	Debet	Kredit	
Obyektin tikintisi üçün material alınmışdır	10	60	15.000
Malsatana ödəniləcək ƏDV ucota alınmışdır	19	60	2.700
Malsatanan hesabı ödənilmişdir	60	51	17.700
Malsatana ödənilmiş ƏDV bündə ilə əvəzləşdirilmişdir	68(ƏDV)	19	2.700
Materiallər obyektin tikintisində sərf edilmişdir	08	10	15.000
Obyektin tikintisində məşğul olan işçilərə əmək haqqı hesablanmışdır	08	70	4.000
Dövlət Sosial Müdafiə Fonduna ayırma hesablanmışdır	08	69	880
Obyekt əsas vəsaitlərin tərkibinə daxil edilmişdir	01	08	19.880

**Satin alınmış əsas vəsait obyektlərinin mədaxil edilməsi**

**Misal 1.** İyunun 20-da müəssisəyə alqı-satqı müqaviləsi üzrə aldığı əsas vəsait obyekti daxil olmuşdur. Obyektin dəyəri 118.000 manatdır (o cümlədən ƏDV - 18.000 manat). Bu obyekti əlavə dəyər vergisinə calb olunan əməliyyat çərçivəsində satın alınmışdır. İyunun 18-də malsatnan hesabı ödənilmişdir. Obyektin getirilmə xərcləri 2.000 manat təşkil etmişdir ki, bu xərclər də təhtalhesab şəxs vasitəsilə ödənilmişdir. Müəssisə əlavə dəyər vergisinin ödəyicisidir.

Tarix	Təsərrüfat əməliyyatının məzmunu	Mühasibat yazılışı		Məbləğ, manatla
		Debet	Kredit	
20.06	Əsas vəsait obyekti daxil olmuşdur	08	60	100.000
20.06	Obyektin getirilmə xərcləri ucota alınmışdır	08	71	2.000
20.06	Malsatana ödəniləcək ƏDV ucota alınmışdır	19	60	18.000
20.06	Obyekt əsas vəsaitlərin tərkibinə daxil edilmişdir	01	08	102.000
18.07	Malsatanan hesabı ödənilmişdir	60	51	118.000
18.07	Malsatana ödənilmiş ƏDV bündə ilə əvəzləşdirilmişdir	68(ƏDV)	19	18.000

**Misal 2.** İyunun 20-da müəssisəyə alqı-satqı müqaviləsi üzrə aldığı əsas vəsait obyekti daxil olmuşdur. Obyektin dəyəri 118.000 manatdır (o cümlədən ƏDV - 18.000 manat). Bu obyekti əlavə dəyər vergisinə calb olunan əməliyyat çərçivəsində satın alınmışdır. İyunun 18-də malsatnan hesabı ödənilmişdir. Obyektin getirilmə xərcləri 2.000 manat təşkil etmişdir ki, bu xərclər də təhtalhesab şəxs vasitəsilə ödənilmişdir. Müəssisə sadələşdirilmiş verginin ödəyicisidir

Tarix	Təsərrüfat əməliyyatının məzmunu	Mühasibat yazılışı		Məbləğ, manatla
		Debet	Kredit	
20.06	Əsas vəsait obyekti daxil olmuşdur	08	60	118.000
20.06	Obyektin gətirilmə xərcləri üçətə alınmışdır	08	71	2.000
20.06	Obyekt əsas vəsaitlərin tərkibinə daxil edilmişdir	01	08	120.000
18.07	Malsatanın hesabı ödənilmişdir	60	51	118.000

**Misal 3.** İyunun 20-də müəssisəyə alqı-satçı müqaviləsi üzrə aldığı əsas vəsait obyekti daxil olmuşdur. Obyektin dayarı 100.000 manatdır (ƏDV-siz). Bu obyekt əlavə dəyər vergisinin ödəyicisi olmayan şəxsden alınmışdır. İyulun 18-də malsatanın hesabı ödənilmişdir. Obyektin gətirilmə xərcləri 2.000 manat təşkil etmişdir ki, bu xərclər də təhləhesab şəxs vasitəsilə ödənilmişdir. Müəssisə əlavə dəyər vergisinin ödəyicisidir.

Tarix	Təsərrüfat əməliyyatının məzmunu	Mühasibat yazılışı		Məbləğ, manatla
		Debet	Kredit	
20.06	Əsas vəsait obyekti daxil olmuşdur	08	60	100.000
20.06	Obyektin gətirilmə xərcləri üçətə alınmışdır	08	71	2.000
20.06	Obyekt əsas vəsaitlərin tərkibinə daxil edilmişdir	01	08	102.000
18.07	Malsatanın hesabı ödənilmişdir	60	51	100.000

#### Müəssisənin nizamnamə kapitalına pay qoyulmuş əsas vəsait obyektlərinin mədaxil edilməsi

**Misal 4.** "B" müəssisəsi iyun ayının 20-də 100.000 manatlıq nizamnamə kapitalı ilə hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmişdir.

"B" müəssisəsinin təsisçilərindən biri olan "A" müəssisəsi "B" müəssisəsinin nizamnamə kapitalına təsisiçilər tərəfindən 7.000 manat dəyərində qiymətləndirilmiş əsas vəsait pay qoyur.

Bu əsas vəsait obyekti olaraq iyulun 18-də "B" müəssisəsinə təhvil verilmişdir.

Bu əməliyyat "B" müəssisəsinin mühasibat ucotundakı yazılışlarla əks etdirilir:

Tarix	Təsərrüfat əməliyyatının məzmunu	Mühasibat yazılışı		Məbləğ, manatla
		Debet	Kredit	
20.06	Müəssisə dövlət qeydiyyatını keçmişdir	75	85	100.000
18.08	"A" müəssisəsindən nizamnamə kapitalına pay qoyuluşu kimi əsas vəsait daxil olmuşdur	01	75	7.000

#### Əvəzsiz olaraq alınmış əsas vəsait obyektlərinin mədaxil edilməsi

**Misal 5.** İyunun 20-də "A" müəssisəsi fiziki şəxsden əvəzsiz olaraq əsas vəsait obyekti almışdır. Bu obyekti tərəflər 18.000 manat qiymətində dəyərləndirmişlər. Obyektin müəssisəyə gətirilmə xərci 1.180 manat (o cümlədən ƏDV - 180 manat) təşkil etmişdir. Obyektin daşınmasına həyata keçirmiş nəqliyyat təşkilatının hesabı iyulun 18-də ödənilmişdir.

Tarix	Təsərrüfat əməliyyatının məzmunu	Mühasibat yazılışı		Məbləğ, manatla
		Debet	Kredit	
20.06	Fiziki şəxsden əvəzsiz olaraq əsas vəsait obyekti daxil olmuşdur	01	80	18.000
20.06	Obyektin daşınmasını həyata keçirmiş nəqliyyat təşkilatının hesabı alınmışdır	08	60	1.000
20.06	Nəqliyyat təşkilatına ödəniləcək ƏDV ucotu alınmışdır	19	60	180
20.06	Nəqliyyat xərcləri obyektin dəyərinə daxil edilmişdir	01	08	1.000
18.07	Nəqliyyat təşkilatının hesabı ödənilmişdir	60	51	1.180
18.07	Nəqliyyat xidmətinə ödənilmiş ƏDV bündə ilə əvəzləşdirilir	68(ƏDV)	19	180

#### İnventarizasiya nəticəsində aşkar edilmiş, ucotda olmayan əsas vəsait obyektlərinin mədaxil edilməsi

**Misal 6.** İnventarizasiya nəticəsində ucotda olmayan əsas vəsait obyekti aşkar edilmiş və inventarizasiya komissiyası tərəfindən 10.000 manat qiymətində dəyərlənmişdir.

Təsərrüfat əməliyyatının məzmunu	Mühasibat yazılışı		Məbləğ, min manat
	Debet	Kredit	
İnventarizasiya nəticəsində aşkar edilmiş ucotda olmayan əsas vəsait obyekti mədaxil edilir	01	80	10.000